

## M.KAŞĞARİNİN “DİVANÜ LUĞAT-İT TÜRK” ƏSƏRİNDE FEİLLƏR

### Xülasə

Böyük türkoloq M.Kaşgari ərəb dilçilik məktəbinin nümayəndəsidir. Ərəb dilçiliyində geniş yayılmış ənənəyə görə lügətlərdə adlarla feillər ayrı-ayrı təqdim olunur. M.Kaşgari də bu ənənəyə sadiq qalaraq “Divan”dakı feilləri ayrıca təqdim etmişdir.

Türk dillərinin canı feildir. Bütün nitq hissələrinə aid sözləri özündə ehtiva edən bu lügətdə feillər xüsusi çəkiyə malikdir. Ona görə də abidədəki feilləri geniş öyrənmək, təhlil apararaq, tarixi inkişafına işiq salmaq qərarına gəldik.

M.Kaşgari “Divan”indakı feillər təkcə Azərbaycan dilçiliyində deyil, eləcə də türkologiyada ilk dəfə leksik-grammatik cəhətdən sistemli şəkildə tədqiq olunur.

Məqsədim müasir dildəki feillərin tarixi təkamülyolunu izləmək, feillərin yaranma imkanlarını müəyyənləşdirmək olmuşdur. Elə buna görə qədim türk dilinin geniş mənzərəsini özündə əks etdirən, dilimizin tarixi inkişafına işiq salan M.Kaşgari “Divan”dakı feilləri geniş təhlil etmək qərarına gəldik.

*Açar sözlər: türk dilləri, leksik-semantik, dillərin fonetikası, müqayisəli grammatika, feil yaranan şəkilçilər, tematik qruplar, morfoloji əlamətlər, sintaktik vəzifələr*

### The verbs in work of M.Kashgaris “Divani lugat it-turk”

#### Summary

The great turkologist M. Kashgari is a representative of the Arabic school of linguistics. According to a widespread tradition in Arabic linguistics, nouns and verbs are presented separately in dictionaries.

M.Kashgari, remaining faithful to this tradition, presented the verbs in "Divan" separately.

The soul of the Turkish language is the verb. In this dictionary, which contains words related to all parts of speech, verbs have a special weight. Therefore, we decided to study, analyze and shed light on the historical development of the verbs in the monument.

The verbs in M. Kashgari's "Divan" are systematically studied lexically and grammatically not only in Azerbaijani linguistics, but also in Turkology for the first time.

My goal was to follow the historical evolution of verbs in modern language, to determine the possibilities of verbs. That is why M. Kashgari, reflecting the wide picture of the ancient Turkic language and shedding light on the historical development of our language, decided to analyze the verbs in "Divan" in detail.

**Key words:** *Turkish languages, lexical-semantic, phonetics of languages, comparative grammar, verb-forming suffixes, thematic groups, morphological features, syntactic tasks*

Türk xalqlarının ilk və möhtəşəm abidələrindən olan “Divanü lügət-it-türk” əsəri türk xalqlarının tarixi, həyat tərzi etnoqrafiyası, milli-mənəvi dəyərləri haqqında ensiklopedik məxəzdir.

Məlum olduğu kimi böyük türkoloq M.Kaşgari ərəb dilçilik məktəbinin nümayəndəsidir. Ərəb dilçiliyində geniş yayılmış ənənəyə görə lügətlərdə adlarla feillər ayrı-ayrı təqdim olunur. Orta türk dövründə bir çox əsərlərdə əl-Zəməxşarının “Müqəddimətül ədəb”, “Tərcümən” və s. bunun şahidi olduq. M.Kaşgari də bu yolla getmiş, feilləri ayrıca təqdim etmişdir.

M.Kaşgari “Divan”indakı feillər təkcə Azərbaycan dilçiliyində deyil, eləcə də türkologiyada ilk dəfə leksik-grammatik cəhətdən sistemli şəkildə tədqiq olunur. Ona görə də bu abidədəki feilləri geniş öyrənmək, təhlil aparmaq, tarixi inkişafına işiq salmaq qərarına gəldim.

Müasir dildəki feillərin tarixi təkamül yolunu izləmək, ikihecalı və daha çoxhecalı feillərin yaranma imkanlarını müəyyənləşdirmək, feil düzəldən şəkilçi morfemlərin tarixi inkişafını üzə çıxarmaq əsas məqsəd olmuşdur.

Məqsədim qədim türk dilinin geniş mənzərəsini özündə əks etdirən, dilimizin tarixi inkişafına işiq salan M.Kaşğarı “Divan”indəki feilləri geniş təhlil etmək, qədim türk dilinin o vaxtkı sistemində feillərin bir nitq hissəsi kimi mövqeyini müəyyənləşdirməkdir.

Bu məqsədə nail olmaq üçün feillərin leksik-semantik təsnifatını aparmaq, hansı feillərin istifadə baxımından daha üstün olduğunu müəyyənləşdirmək, “Divan”dakı feillərlə müasir Azərbaycan dilindəki feillərin əlaqəsini aşkar etmək, onların fonetik, qrammatik və leksik inkişaf istiqamətlərini müəyyənləşdirmək, feillərin quruluşca növünü araşdırmaq, feillərin yaranma yollarını aşkarlamaq, məhsuldar və qeyri-məhsuldar feil düzəldən şəkilçiləri müəyyənləşdirmək, feillərin qrammatik xüsusiyyətlərini dəqiqləşdirmək, xüsusilə növ, təsirlik, inkar, şəxs, təsriflənən və təsriflənməyən formaları nəzərdən keçirməyi lazımlı bilmişik.

Mütəfəkkirlərdən biri demişdir ki, insan həyatında tək bircə dəfə lügətə baxsa, həmin lügət ona verilən əməyi və pulu çıxarmış sayılır.

Türk dillərinin canı feildir. Bütün nitq hissələrinə aid sözləri özündə ehtiva edən bu lügətdə feillər xüsusi çəkiyə malikdir. Feillərin leksik mənaları zəngin olduğu qədər də onların tematik qrupları rəngarəngdir. Tematik qruplar dedikdə “semantik cəhətdən ümumi xüsusiyyətlərə malik söz qrupları nəzərdə tutulur”.

M.Kaşğarı “Divan”indəki feillər semantik cəhətdən bütün sahələri əhatə edir və dörd qrupa birləşir. 1-ci qrupa iş feilləri, 2-ci qrupa hərəkət feilləri, 3-cü qrupa hal-vəziyyət feilləri, 4-cü qrupa psixi fəaliyyət bildirən feillər daxil edilir. Tədqiq etdiyimiz abidədə iş feilləri özünün zəngin leksik-semantik xüsusiyyətləri ilə seçilir. Dilçilik ədəbiyyatında iş feilləri öz növbəsində iki böyük qrupa ayrılır.

İş feilləri insan həyatının müxtəlif sahələri, əmək fəaliyyəti ilə bağlıdır. İş feillərini daxili semantikasına görə aşağıdakı şəkildə təsnif etmək mümkündür.

Onlardan biri yaradıcı xarakterli iş feilləridir. Belə feillərə nümunə kimi *biti* – “*yazmaq*”, *təşə - döşəmək*”, *içüklə - astar salmaq*”, *əsrilə - naxışlamaq*”, *sapın - saplamaq*” və s. göstərə bilərik.

İş feillərinin 2-ci qrupu dağıdıcı xarakterli iş feilləridir. Belə feillərə nümunə kimi *boğul- boğun - boğulmaq*; *kömün- kömüll-* “*basdırmaq*”, *əvir-tavır* – “*malın altını üstünə çevirmək*” və s. feilləri göstərmək olar.

“Divan”dakı *bıç- feili “kəsmək”, “biçmək”* anlamındadır. Zaman-zaman öz mənasını daraltmış “*bıçaq*” sözü “*kəsmək*” anlayışını özündə əks etdirir.

“Divan”da feillərin bir qismi icbar növdə verilmişdir: -dır<sup>4</sup>, -t şəkilçisi qəbul etdiyidə icbar feil olur: *islətdi* “*iş gördürü*”, *bəzətti* “*bəzətdirdi*” və s.

Feilin leksik-semantik təsnifatında hərəkət feillərinin mühüm yeri vardır. Hərəkət feilləri iki qrupa bölünür. Hərəkətin istiqamətini bildirən feillər: *eviş-* “*qaçmaq*”; *virat-* “*uzaqlaşmaq*”, aşun – “*keçmək*” və s. Hərəkətin üsulun bildirən feillər: *səril-* “*səndərləmək*”, *kavrul-* “*qovrulmaq*”, *çikış-* “*sıxlaşmaq*”, *tundır-* “*bağlamaq*”, *tərpəs* – “*tərpənmək*” və s.

Feillərin leksik-semantik bölgüsündə hal-vəziyyət feillərinin böyük rolü var: *tutuk-* “*paslanmaq*”, *kuru-* “*qurumaq*”, *onq-* “*solmaq*”, *kare-* “*qocalmaq*” və s.

“Divan”dakı psixi fəaliyyət bildirən feilləri dörd qrupa ayıraq araşdırmağa cəlb etmişik. 1. Nitq feilləri, 2. Duyğu feilləri, 3. Təfəkkür feilləri, 4. Emosional feillər. Belə qruplar kifayət qədər çox feili əhatə etdiyinə görə müxtəlif semantik qruplara bölünür. “Demək” anlayışı ilə bağlı sözlərin çoxu –la<sup>2</sup> şəkilçisi ilə işlənir. Məs.: *analı-* “*ana demək*”, *akələ-* “*böyük bacı demək*”, *çinla-* “*təhqiq etmək*, *gerçəkliliyi araşdırmaq*”, *çinlat-* “*gerçəkləşdirmək*, *təsdiq etdirmək*” və s.

Dildə elə sözlər vardır ki, onlar hissi emosional vəziyyət ifadə edir: *ağrıkan-* “*ağrıdan şikayət etmək*”, *ağrış-* “*sızlamaq*” və s.

Abidədə -lan<sup>2</sup> şəkilçisi artırmaqla (tayfa, xalq adına) yeni məzmunlu sözlər yaratmışlar. “Kiminsə qılığına girmək” anlamında: *karluklan-*, *kıpçaqlan-*, *kəncəklən-* və s. feilləri işlədir. Abidədə “*öyrənmək*” feili *öğrən*, “*oxumaq*” feili *okı-* kimi verilmişdir.

Dilçilikdə sözlərin müxtəlif cür semantik təsnifatları aparılmışdır ki, bunların içərisində omonim, sinonim və antonimlik daha çox diqqət çəkir. Dil sistemində sinonimliyin mühüm rolü vardır. "Divan"da da elə sinonim cərgə ilə qarşılışırıq ki, bu feillərin hər biri müasir dilimizdə işlənir. Məs.: *süzülmək – tökülmək; öğrətti – biltürdü; tapıldı – bulundu; aşağıladı -ucuzladı.*

Abidənin dilində omonimlər də müəyyən yerə malikdir. Sadə quruluşlu omonimlərə misal olaraq: *çapdı – a) üzdü, b) sürdü, c) boynunu vurdu; tapdı – a) tapındı, səcdə etdi, b) xidmət etdi, c) tapdı; kopdu – a) qopdu, b) durdu, c) uçdu.*

Düzəltmə quruluşlu omonimlərə misal: *capturdi – a) üzdürdü, b) boynunu vurdurdu, c) palçıqla suvatdı.*

M.Kaşgarinin "Divan"ında feillər antonimik münasibətdə də müşahidə olunur: *tik-sök; al-ver/ber; kit-kəl; in “en” -ağ “qalxmaq”; kir – çık.* Düzəltmə quruluşlu antonimlərə misal: *otlan “odlan” – odhın “sönmək”, saçlan – tazlan.*

Məlumdur ki, M.Kaşgarinin "Divan"ında olan feillərin hamisini bu qruplarda bir fəsildə ümumiləşdirmək, leksik-semantik tədqiqini aparmaq mümkün deyil. Onların hamisi bir əsərə siğmayan feillərdir.

"Divan"dakı feillər quruluşca üç yerə bölünür: 1.Sadə, 2.Düzəltmə, 3.Mürəkkəb (tərkibi feillər).

Sadə feillər abidədə mühüm yer tutur. Türkoloji ədəbiyyatdan feillərin tarixən təkhecalı və ya ikihecalı olması barədə iki fikir özünü göstərir. M.Kaşgari "Divan"ında kifayət qədər birhecalı fellər vardır ki, onların çoxu müasir dövrümüzə qədər türk dillərində, Azərbaycan dilində yaşaya-yaşaya gəlmişdir: *bıç- biç, süz-, sağ-, kaz- göz-* "gəzmək", *kit-* "getmək", *kəl-* "gəlmək", *çık-* "çıxmaq", *kir-* "girmək" və s. Müasir Azərbaycan dilinə qədər gələn sözlərdən: *azdı, attı, aldı, eşdi, uçdı, ovdı* və s.

"Divan"da olan iki, üç hecalı sözlərin özü də əslində birhecalı sözlərdən törənmişdir. Məs.: *yubat-, oxşa-, yarat-, oğurla-, əsirgə-, kavuş-, soruş-* və s.

Üç hərfli birhecalı feillər içərisində elələri də vardır ki, sonralar sözün əvvəlində işlənən y samiti düşməsdür. Ona görə də *yit- it, yut- ud, yıldırıım- ıldırıım, yilan- ilan* fonetik dəyişmələri dilimiz üçün təbii hesab edilir.

Abidədə sait+samit fonetik qəbilində iki feil də vardır ki, onların səslənmə fərqi bu gün dilimizdə *nq* səsinin olmaması ilə bağlıdır. Əsərdə *ənq-* "çaşmaq", *onq-* "solmaq" kimi təqdim edilən bu sözlərdə əslində *sağırnun* samiti vardır ki, o da bir səsdir. Ona görə də verdiyimiz həmin nümunələr üç hərfli yox, iki hərfli sözlərdir. *Usladı* felinin kökü olan *us* sözü "ağıl" mənasında müstəqil şəkildə Azərbaycan yazılı abidələrinin dilində işlənmişdir, lakin verdiyimiz düzəltmə feilin özü fərqli məna ifadə etsə də, *us* kökü ilə bağlı olduğu aşkarlıdır, yəni "anladı" mənasını bildirir. Göründüyü kimi, *usladı* sözü yoxdurda da, *anlamaq* sözü müasir dilimizdə sadə quruluşdadır. "Divan"dakı *anqladı* feili də müasir dilimizdə eyni mənada işlənir, sadəcə qədim *nq* (sağır nun) müasir variantında işlədir. Bu söz tarixən düzəltmə olsa da, müasir dilimiz üçün sadə söz səviyyəsindədir.

Düzəltmə feillər yaranma yoluna görə üç qrupa bölünür: adlardan, feillərdən, təqlidi sözlərdən.

"Divan"da leksik şəkilçiləri, feil düzəldən şəkilçilərdən çoxluğu türk dillərini çox qədim tarixə malik olduğundan xəbər verir. "Divan"da adlardan feil düzəldən ən məhsuldar şəkilçi kimi -la<sup>2</sup> özünü göstərir. Onlardan bəzilərinin ifadə etdiyi məna müasir dilimizdə olduğu kimidir. Məsələn: *otladı, araladı, ovladı, işlədi, anqladı.* "Divan"da məhsuldar şəkilçilərdən biri -lan<sup>2</sup> şəkilçisidir. X.Niqmatov "Divan"da 294 feil -la<sup>2</sup> və 255 feilin -lan<sup>2</sup> şəkilçisindən yarandığını göstərir. Bu şəkilçi hər hansı əşyanın meydana çıxdığını, yəninin meydana gəlməsini göstərir. Məsələn: *balıqlandi* "göl balıqlı oldu", *sögütləndi* "söyüdlər bitdi", *atləndi* "kökəldi", *evləndi* "ev sahibi oldu" və s.

Abidədə feil düzəldən şəkilçilərdən biri də -lat şəkilçisidir ki, bunların bəzisi icbar məzmunu bildirir. Məsələn: *kökləndi* "bağlatdı", *sızlatdı* "ağlatdı" və s.

-laş şəkilçisi adlardan feil yaradır, bu feillər də daha çox bir neçə subyektin gördüyü iş anlayışı ifadə olunur. Məsələn: *sözləşdi, gözləşdi* və s.

"Divan"da feil düzəldən şəkilçilərdən -ar<sup>2</sup> -kızar, -ıq<sup>2</sup> -kikiki "kirləndi", -sa<sup>2</sup> -əvsədi, -it -bititti "yazdırıcı", -at -oklatti "oxlatdır" rast gəlirik.

"Divan"da feildən feil düzəldən şəkilçidən bəhs edirik ki, onlar söz yaradıcılığı ilə yanaşı, həm də növ və ya təsirlilik yaratma keyfiyyətinə malikdir. Bu şəkilçilər həm də təsirlili və təsirsiz feil yaradan

şəkilçidir. "Divan"da feildən feil yaradan şəkilçilərin çoxu sonrakı türk dillərində və ya Azərbaycan dilində mövcuddur. Məsələn: -*ıllı*<sup>4</sup> şəkilçisi. Bu şəkilçi təsirlə feillərə artırılır və təsirsiz feil yaradır: **əş-eşil, aq-açıl, ört-örtül, sağ-sağıl, at-atıl** və s.

-*ınlı*<sup>4</sup> şəkilçisi ilə: **tap-tapın, sürt-sürtün, kork-korkun** və s.

-*ışlı*<sup>4</sup> şəkilçisi ilə: **tikişdi, barişdi, körüşdü**, və s. feilləri düzəlir.

Qeyd edək ki, buraya -rus<sup>2</sup>, -raş, -ruş, -rüş, -laş<sup>2</sup>, lış şəkilçi variantları da var: **keçrüştü** "bir-birinin günahından keçdilər", **sıklışdı, saçlaşdı**.

-tür, -tur, -dur şəkilçisi ilə: **tuttur-, bildür-, açtur-, çaltur-** feilləri formalaşır.

"Divan"da düzəltmə feillər zəngin struktur xüsusiyyətlərə malikdir.

M.Kaşgari "Divan"da təqlidi sözlərə, səs təqlidi mənşəli sözlərə xüsusi diqqət yetirmişdir. Təqlidi sözlər səs təqlidi sözlər və obrazlı sözlər şəklində iki yerdə ayrıılır. Səs təqlidi sözlər canlı varlıqların, cansız əşyaların çıxardığı müxtəlif səslərin təqlid yolu ilə, obrazlı sözlər xarici aləm haqqında obrazlı təsəvvürün nəticəsində meydana gəlir. Bu feilləri tematik qruplara ayırmak mümkünkündür: 1. İnsanın fəaliyyəti nəticəsində çıxan səsləri təqlid yolu ilə yaranmış feillər: **çak-** "vurmaq", "çaxmaq"; **top-** "döymək", "vurmaq" və s. 2. Başqa canlıların çıxardığı səsləri təqlid yolu ilə yaranan feillər: **bələ-** "mələmək", **miyov** "miyoldamaq", **bozla-** "böyürmək" və s.

Düzəltmə quruluşlu səs təqlidi feillər bu şəkilçilər vasitəsi ilə yaranır: **-la, -ahla-** "ah etmək"; **çatla-** "ağlamaq", **sızla-** "sızlamaq" və s.

"Divan"da səs təqlidi mənşəli tərkibi feillər (mürəkkəb fellər), əsasən, **et-, bol-** və **kıl-** köməkçi feilləri ilə yaranır: **dang et-, kar-kur et-** "guruldamaq", **tok-tok et-** "taqqıldamaq", **yas bol** "ölmək", **yap-yup kıl** "hiylə etmək" və s.

Abidədə verilmiş feillər qrammatik xüsusiyyətlərinə görə də zəngindir. Onlar təsirlili və təsirsiz olmaqla iki qrupa bölünür: Bizə məlumdur ki, təsirlilik hərəkətin obyektdə təsiri ilə, növ isə obyekt və subyektin qarşılıqlı münasibəti ilə müəyyənləşir. "Divan"dakı feillərdə təsirlilik yaradan aşağıdakı şəkilçilərə nəzər salaq: -*ır*<sup>4</sup>, -*dır*<sup>4</sup>, -*tur*<sup>2</sup>, -*ğur*, -*gur*, -*kur*, -*uz*<sup>2</sup>, -*duz*<sup>2</sup> və s. Bu şəkilçilərlə formalaşan feillərə nümunə olaraq: **-ır – taşur-** "daşdır"; **kaçurdu** – "qaçırdı"; **-dır<sup>4</sup>, -tur<sup>4</sup> – oldur;** **kaçtur-** "qaçırt"; **taşdur-** "daşdır" və s.

Qeyd edək ki, şəkilçilər vasitəsi ilə təsirsiz feillərdən təsirlili feillər yarandığı kimi təsirlili feillərdən də təsirsiz feillər yaranır: -*in*<sup>4</sup>, -*il*<sup>4</sup>, -*ış*<sup>4</sup>, -*iç*<sup>4</sup>, -*sıç*<sup>2</sup> şəkilçiləri ilə təsirlili feillərdən təsirsiz feillər yaranır: **toğrandı-**; **sancı-**; **bölük-** "bölüm"; **utsuk-** "uduldu" və s.

Felin ən əsas qrammatik xüsusiyyətlərindən biri zaman bildirməsidir. Müasir dilimizdəki kimi "Divan"da da üç zamanın varlığı göstərilir: keçmiş, indiki və gələcək zaman. Müəllif göstərir ki, "feillərin təməli keçmiş zaman və əmr şəkli üstündə qurulur". Məlumdur ki, keçmiş zaman iki cürdür: şühudi və nəqli. Şühudi keçmiş zaman -*di*<sup>4</sup>//*-ti*<sup>4</sup> vasitəsilə, nəqli keçmiş zaman təsirsiz feillərə -*miş*<sup>4</sup> şəkilçisi artırmaqla düzəlir: **barmış-** "gəlmış". "Divan"da müasir türk dillərindəki kimi, indiki zaman -*ır*<sup>4</sup> şəkilçisi ilə formalaşır. Məsələn: **cərgəsür-** "səf tutur".

Ə.Dəmirçizadə isə "Kitabi – Dədə Qorqud"un dilində indiki və gələcək zamanları ifadə edən şəkilçilərin hələ təşəkkül etmədiyini, hər iki zaman üçün eyni şəkilçinin işləndiyini qeyd edir.

M.Kaşgari isə qeyri-qəti gələcək zamanın Oğuzlarda iki şəkildə meydana çıxdığını söyləyir. Onun fikrincə qeyri-qəti gələcək zaman -*ar*<sup>2</sup>, -*ır*<sup>2</sup> şəkilçiləri vasitəsilə formalaşır: **mən gəlirən** "mən gəlirəm", **mən külərəm** "mən gülərəm" və s.

Abidədə qəti gələcək zaman haqqında da məlumat vardır. Gələcək zaman -*ğay*, -*kay*, -*gəy* şəkilçilərlə ifadə olunur: **mən bargay-** "mən gedəcəyəm", **Ol süt sağkay-** "O süd sağacaq", **inkarda:** **ol barmas-** "o getməz" və s.

M.Kaşgari özü bu zaman formasını "əmri-hazır" adlandırır. Feillər zaman, şəxs və şəkil əlamətlərinə görə müxtəlif formalara malikdir: təsriflənən və təsriflənməyən. Nitqin qurulmasında, cümlənin formalasmasında təsriflənən forma, yəni feil şəkilləri mühüm rol oynayır. Müasir dilimizdə olduğu kimi "Divan"da da feilin altı şəklinə rast gəlirik.

"Divan"da əmr şəkli xüsusi silə diqqət önungədir. Bu forma üçün I şəxsin təkinə -ayın, cəminə -alın şəxs sonluqları addır: *Tün min bilə səvnəlim* "gecə-gündüz sevinək" Əmr şəklinin II şəxsinin təkində iki forma özünü göstərir. -*gil*, -*kıl*, -*ğıl*, -*kil* şəkilçisinin iştirakı ilə: **üzüm yegil-** və s. Onun -*qınan*, -*ginən*

forması da vardır. II şəxsin cəmi -nq, -nqla şəkilçiləri ilə düzəlir: *barinq, barinqla “gedin”*. III şəxsin təki -sun, -sün şəxs sonluğu ilə formalasılır: *barsun, gəlsün* və s.

Xəbər şəklinin xüsusi şəkilçisi yoxdur, zaman şəkilçilərdən sonra şəxs məzmunu yaranan formalarda bu halları müşahidə etdik. 1. Şühudi keçmiş zamanda hər üç şəxsin tək və cəmində -duk şəkilçisi işlədir: *Mən ya kurduk* “Mən yay qurdum”, *Ol ani urduk* “O onu vurdu”. 2. I şəxsin cəmində -q, -k yerinə -miz şəkilçisi işlədir. *Kuşlar kibi uçtumuz* “Quşlar kimi uçduq”. 3. Müasir zamanda hər üç şəxsin tək və cəmində -an şəkilcisindən istifadə olunur. 4. İnkar forması hər üç şəxsin tək və cəmində -mas şəkilçisi ilə yaranır. *Olar barmaslar*.

“Divan”da müəllif şərt şəklinin -sa<sup>2</sup> şəkilçisi ilə formalaslığını gösterir: *Kiçikdə katıqlansa, ulğathu səvnür* “Kiçikkən çabalasa, böyüdükdə sevinər”.

“Divan”da da feil şəkillərindən biri də arzu şəklidir. Müəllif yazır ki, bu şəkil arzu-istəklə yanaşı, həm də olmayan bir hərkəti olmuş kimi göstərmək mənasını bildirir. Məs.: *Mən səni görüksədim* “Mən səni görmək istədim”, *Ol manqa təlim gülümsündü* “O mənə çox gülər göründü”.

Feilin lazımlı şəkli müasir dövrdə olduğu kimi “Divan”da -ası, -əsi şəkilçisi ilə formalasılır. *Ol bizgə kələsi boldu* “O, bizə gələsi oldu”. Feili sıfətdə isə: *Ol bisgə kəlgü boldu*.

Feil şəkillərindən biri də vacib şəklidir. M.Kaşgarlı “Divan”da vacib şəklindən bəhs açmamışdır. Düşünürük ki, R.Əskərin vacib şəkli adı altında təqdim etdiyi nümunələr feili sıfətlərdir: *Bu əvgə kirgü odh ol* “Bu evə girmə vaxtıdır”.

R.Əskər yazır: “Divanü lügət-it-türk”də gərək sözü ilə işlənən bir misalı məzmununa görə vacib şəklinə aid etmək olar: *Tasığ usrumasa, öpmiş gərək* “Daşı dişləyə bilməyən, gərək onu öpə, öpməlidir”. Biz düşünürük ki, burada iki formadan biri verilməlidir: 1. **Gərək onu öpə**. 2. **Onu öpməlidir**. Gərək sözü arzu ədatıdır, arzu formasının yaranmasında iştirak edir. Ona görə də fikrimizdə daha dəqiq tərcümə məhz birincidir, həmin nümunə vacib yox, arzu şəkli kimi təqdim edilməlidir.

Feilin təsriflənməyən formaları. Təsriflənən formalar feilin şəkilləri, təsriflənməyən formalar isə məsdər, feili sıfət və feili bağlamadır. Dilçilikdə məsdər müxtəlif adlarla adlandırılıb. Kaşgarlı əsərində onu “məsdər” adlandırır və qeyd edir ki, kökündə -ke və -ğe olan sözlərə -mak şəkilçisi artırılır. Məsələn: *yay qurmaq, sağmaq, öğmək* və s. Bəzən -sık<sup>2</sup> şəkilçisi də məsdər şəkilçisi kimi təqdim olunur. Qeyd edək ki, hər iki müəllifin nümunələri məsdər yox, feili sıfət səciyyəlidir: *gün toğsuk* “gün doğar”, *qılsıq ər* “qula bənzəyən adam”.

“Divan”da geniş şəkildə təqdim olunan feil formalarından biri feili sıfətdır. M.Kaşgarlı feili sıfət şəkilçisi -an<sup>2</sup> Oğuzlarda, digər türk dillərində -ağan<sup>2</sup> olduğunu söyləyir. Məsələn: *baran ol – barağan ol* “evə gedəndir”. M.Kaşgarlı -ası, -əsi şəkilcisinin oğuz, qıpçaq, bəçənək, bulğar dillərində, -ğu, -ğu, -ku, -kü şəkilcisinin Çigil, Yağma, Toxsi, Arğu, Uyğur dillərində işləndiyini göstərir. “Divan”da feili sıfət şəkilçilərindən -daçı<sup>2</sup> – *gəldəçi ər* “Gələn adam”; -ındı – *kazındı torpak* “qazılmış torpaq” və s.

Abidədə feili bağlama şəkilçisi -ip<sup>4</sup> *kani yazup turukti* “qanı çox axıb, duruldu”.

Min il bundan əvvəl M.Kaşgari “Divanü lügət-it-türk” əsərində feilin növ kateqoriyasını verməklə kifayətlənməmiş, yeri gəldikcə onun yaranmasının yolu və vasitələri haqqında təsəvvür yaratmışdır.

Qədim türk dillərinin ilk araşdırıcısı və bu sahədə çox dəyərli əsər yaratmış Kaşgari beş növdən bəhs açır: məlum, məchul, qayıdış, qarşılıq-birgəlik, icbar. Deməli, növ kateqoriyası qədim və müasir türk dillərində ən az deformasiyaya uğrayan kateqoriyalardandır. M.Kaşgarlı bunlardan bəhs edərkən onları “öz müstəqil mənasında olan faillər” adlandırır. Məsələn: *dirildi, azaldı, qurtuldu, yumrulandı* və s. “Lügət”də məchul növün -ıl<sup>2</sup>, -ın<sup>2</sup> şəkilçiləri ilə formalaslığı göstərilir: *büküldü, tarıldı* “çəkildi” və s.

Düzəltmə quruluşlu məchul fellər -sık, -suk, şəkilçisi artırmaqla yaranır: *udsuktu* “uduldu”, *alsıktı* “alındı” və s.

“Divan”da da qayıdış növün -ıl, -in şəkilçiləri ilə meydana çıxdığı məlum olur. *Büküldü* (*budaq*), *büründü* (*adam*) və s. -ıl şəkilçisi ilə formalaslaşan feil həm məchul, həm də qayıdış növ məzmununu ifadə edə bilər. Məsələn: *örtüldü* (*qapı*) – *məchul*; (*göy üzü buludlandı*) – *qayıdış*.

Ziyalı gənclərimiz bu zəngin qaynaq sayəsində M.Kaşgarinin böyüklüyünü, türkçülük və türkologiya qarşısında misilsiz xidmətlərini öyrənib, türk dili və ədəbiyyatı, türk tarixi və mədəniyyəti, etnoqrafiyası ilə bağlı geniş tədqiqat işləri aparıb, ondan istifadə edəcəklər.

### Reference

1. Divanü lüğat-it Turkish translation (translated by Besim Atalay) I volume, Ankara: 1939, 400 p.
2. Divanü lüğat-it Turkish translation (translated by Besim Atalay) II volume, Ankara: 1939, 512 p.
3. Divanü lüğat-it Turkish translation (translated by Besim Atalay) III volume, Ankara: 1941, 425 p.
4. Divanü lüğat-it Turkish translation (translated by Besim Atalay) IV volume, Ankara: 1943, 885 p.
5. Kipchak M. Journey to the world of words. Baku: Baku University Publishing House, 2002, 242 p.
6. Tekin Talat. Karahanlılar period. Turkish poetry. TD, issue 409. January 1986, p. 81-157.
7. Veshilova VF Verbs of introduction in Turkic languages // Research on comparative grammar of Turkic languages. Ch. II. - Moscow, 1962, p. 101-114.
8. Demirchizadeh A. M. Comparable method of linguist of XI century Mahmud Kashkarli Scientist works of SPUA, Baku 1966, № 1, p. 77-102.
9. Vinogradov VV Russian language. Moscow - "Higher School", 1972, 614 p.
10. Jafarov K.H. Lecsic-semantic system of Azerbaijan language. Baku "Science" publication, 1984, 124 p.

Göndərilib: 28.11.2021

Qəbul edilib: 16.12.2021